



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin

Mətbuat Xidməti

Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici audit) keçirilir

12-16 sentyabr 2016-cı il tarixində Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici audit) keçiriləcək.



Sentyabrın 12-də Dövlət Statistika Komitəsində Qiymətləndirmə üzrə Beynəlxalq Qrupun üzvləri ilə görüş keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, məqsəd statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara, Avropa statistikasının normalar məcəlləsinə uyğunluğunun auditi nəticəsində ölkənin rəsmi statistika sisteminin müasir səviyyəsinin qiymətləndirilməsidir. Statistika sisteminin qlobal qiymətləndirilməsi ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumatların əldə edilməsinə və inkişafına dair uzunmüddətli planlaşdırmanın yaxşılaşdırılmasında milli statistika orqanlarına yaxından köməklik edəcək. Belə ki, milli statistika sistemində baş verən institusional dəyişikliklər, beynəlxalq və Avropa standartlarına uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacın qiymətləndirilməsi strateji planlaşdırma üçün əsas alətlərdən biri hesab olunur. Sonra Tahir Budaqovun Dövlət Statistika Komitəsinin koordinasiya və proqramlaşdırma mexanizmləri, habelə əlaqə (kommunikasiya) və

məlumatların yayılması siyasəti də daxil olmaqla milli statistika sisteminin hüquqi, institusional və təşkilati strukturu ilə təqdimatı slaydalarla nümayiş olunub.



Avropa Statistika Bürosunun Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker və Qlobal qiymətləndirmə üzrə baş ekspert Gerry O'Hanlon qeyd etdilər ki, milli statistika sisteminin qlobal qiymətləndirilməsi Azərbaycan statistika sistemində öz müsbət təsirini göstərəcək. Mövcud vəziyyətin auditi əsasında qiymətləndirmə qrupu tərəfindən statistikanın gələcək inkişafı məqsədi ilə tövsiyələr veriləcək. Qlobal qiymətləndirmənin əsas prinsipi könüllülükdür, ölkənin rəsmi sorğusu əsasında həyata keçirilir. Qlobal

qiymətləndirmənin vəzifələri isə ölkənin statistika sahəsində inzibati potensialının, statistika sisteminin texniki aspektlərinin və milli statistikanın beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsidir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.



5 gün davam edəcək qiymətləndirmə çərçivəsində qanunvericiliyin, milli statistika sisteminin strukturu və təşkilinin əsaslı təhlili: proqramların hazırlanması və koordinasiya, Dövlət Statistika Komitəsinin strukturu, təşkili, insan və maliyyə resurslarının, ümumi istehsal proseslərinin, yayılma/kommunikasiya, əsas istifadəçilərlə əlaqələrin əsaslı təhlili, tədiyə balansı və xarici ticarət statistikas, qiymət statistikas, innovasiya və İKT statistikas, əmək bazarı və təhsil statistikas, milli hesablar, kənd təsərrüfatı statistikas, ətraf mühit və energetika statistikas, reyestr və təsnifatlar, struktur biznes statistikas, demoqrafiya, əhalinin siyahıyaalınması və səhiyyə statistikas, qısamüddətli statistika, həyat səviyyəsinin müayinəsi, IT-infrastrukturunun əsaslı təhlili, heyətin inkişafı ilə bağlı təqdimatlar keçiriləcək. Qiymətləndirmə qrupunun proqramında Mərkəzi Bank, Maliyyə, İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Təhsil, Rabitə və Yükek Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ailə Qadın və Uşaq Problemləri Komitəsi, Azərbaycan Dəmir Yolları QSC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi, elmi cəmiyyətlər, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri ilə, habelə rəsmi statistikanın digər istehsalçıları ilə də görüşlər nəzərdə tutulub.

12.09.2016